

# Uğurlarımızın təməlində dövlət başçımızın müdrik siyaseti dayanır

**A**zərbaycan Prezidentinin Brüssel səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisi olmaqla, Azərbaycanın milli maraqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasetin növbəti uğurudur. Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunan görüş bir sıra məqamları ilə diqqət çəkdi. Aİ Şurasının Prezidenti həmin görüşlə bağlı bəyanatında, həmçinin üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişafın Avropa İttifaqı üçün mühüm olduğunu bildirdi.

Şarl Mişel həmçinin qeyd etdi ki, biz bütün mürsət səyləri, etimadyaratma tədbirlərini dəstəkləmək məşğuluq və bu gecə böyük bir irəliləyiş nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik.

Aİ Şurasının Prezidenti həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığı gəldiklərini diqqətə çatdıraraq növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacağına əminliyini bildirdi. O, görüşdə düzgün istiqamətdə mühüm addım atıldığını, irəliləyişə nail olunduğunu vurğulayaraq dedi ki, biz ortaq məxərəcə gəlmək, bütün regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmek məqsədilə mümkün qədər tez bir zamanda dayanıqlı razılışma əldə etmək üçün nəyin vacib olduğunu başa düşürük.

Qeyd edək ki, dövlət başçımızın bir sıra ölkə rəhbərləri ilə davamlı görüşləri və apardığı danışqlar nəticəsində postmühəharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bu il aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb.

Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət teklif və bunun əsasında predmetli danışqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Beş prinsipdən birincisi, tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkilde tanımışdır. İkinci, bu dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının gələcəkdə də qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərərəsə münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, habelə, BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməkdir. Dördüncüsü, dövlət sərhədinin delimitasiya və demarkasiyası, beşinci isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraqları doğuran digər sahələrdə əməkdaşlığın yaradılmasıdır. Yəni bəyannamədə dəmir yolu xətti ilə bərabər avtomobil yolunun açılmasının zəruriliyi də öz əksini tapır. Əger minaların təmizlənməsi, itkin düşən insanların taleyiinə aydınlıq gətirilməsi kimi humanitar paketə daxil olan məsələləri də nəzərə



alsaq, deyə bilərik ki, Azərbaycan Brüsseldə ədalətli mövqə tutdu və uğur qazandı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın üzərində dayandığı beş prinsipin beynəlxalq hüququn normalarını, səmərəli beynəlxalq davranışını eks etdiriyini xatırladaraq, onların istənilən ölkələr arasında dövlətlərərəsə münasibətlərin teməl prinsipləri olduğunu vurğulayıb. Dövlətimizin başçısı daha sonra fikirlərinə qarşılıqlı şəkildə ərazi bütövlüyünün ve beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, həmçinin sərhədlərin delimitasiyası ilə Qafqaza sülh geləcəyini əlavə edib: "Bu, Azərbaycanın istəyidir. Azərbaycan Cənubi Qafqazın üç ölkəsi arasında fəal əməkdaşlıq üçün potensialın mövcudluğunu görür. Bu, eyni zamanda, Cənubi Qafqaz ölkələrile bərabər, daha geniş region üçün mühüm önem daşıyır. Lakin bütün bu məsələləri ehtiyyatla, həssaslıqla nəzərdən keçirmək və vaxtında həll etmək zəruridir".

Qeyd edək ki, son illər Azərbaycanla Aİ arasında münasibətlərin yeni inkişaf seviyyəsinə çatması, bu qurumla enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolü daha da yüksəlib. Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasındaki intensiv dialog və temaslar iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli istiqamətində əməli addımlar atılması üçün mühüm şərtdir. Aİ Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın temasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərəqərər olmasına mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialog, telefon danışqları dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.

**Aydın HÜSEYNOV,  
Milli Məclisin deputati**